

Hal-hazırda yaşadığımız dövr re-al siyasi vəziyyəti daha açıq şəkildə izah edir. Güc iddiaları ilə mütənasib olduğunu vaxt prosesləri dəyişdirmək mümkündür.

Uzun illərdir Qafqazda Qarabağ bölgəsi erməni-türk münaqişəsi üçün mərkəz rolunu oynayıb. İrandan və Orta Şərqdən köçülürən erməni əhalisinin son 200 il ərzində Qarabağa yerləşdirilməsi məqsədi və planlı olaraq tarixi mühəndislik məhsulu kimi qarşımıza çıxır.

Təəssüf ki, bir cəmiyyət kimi, yanmış böhran dövrləri xaricində, bu problemlər məşğul olanlarımız, demək olar, yox səviyyəsindədir.

Mənca, indi hər kəs coğrafiya dərsindən yüksək qiymət alacaq qədər mövzunu və mövcud vəziyyəti çox yaxşı dərk edir.

Şuşanın işğaldan azad edilməsinin bölgənin təleyini dəyişəcəyini qeyd etmişdi.

Cüntü indi anlaşılır ki, Rusiya da daxil olmaqla, Azərbaycan və Türkiyə xaricində heç kəs Şuşanın yenidən feth edilecəyini hesablamamışdı!

Rusyanın ince planlarına baxmayaraq, Şuşanın işğaldan azad edilməsindən sonra tələskik şəkildə sülhəməramlı adı altında rus silahlı qüvvələrinin bölgeye getirilməsi heç də təsadüfi hadisə deyil.

Əlbəttə, Şuşanın işğaldan azad edilməsi Xankəndinin bir neçə gün ərzində təslim alınması demək idi. Digər tərəfdən, əger Xankəndi də işğaldan azad edilsədi, Moskvanın Yerevan üzərindəki siyasi təzyiqi də azalacaqdı.

Yəni bu şahmat oyununda yaranmış vəziyyəti Azərbaycanın lehina çevirən amil Şuşanın azad edilməsi və Ordusunun möhəşəm qalibiyət hekayəsidirə, Rusyanın da bu vəziyyətin qarşısını almaq cəhd ümumi mənzərəni daha yaxşı anladan sərvəhədir.

Rusyanın bölgeye gelməsi uzun müddətdir, gözlənilirdi. Lakin vəziyyət "Lavrov planı" əsasında formalaslaşmadı. Görünür, rusların yeni vəziyyəte adaptasiya olmasının çox uzun çəkəcək. Çünkü Şuşanın azad edilməsi Lavrovun bütün arzularını püç etdi.

"5+2 rayon"dan bəhs edilərən,

Şuşa, Hadrut, Xudafərin kimi hesaba alınmamış zəfərlər Rusyanın sülhəməramlı adı altında öz qüvvələrini bölgeye getirmesini tezleşdirdi.

"Rusiyasız olmurmu?" suali verilirse, cavabım budur: bəli, indilik olmur. Burda Rusyanın həzm etməsi gərəkən əsas məsələ Türkiye Ordusunun da eyni şərtlərle bölgeye yerləşməsidir.

Bəziləri haqlı olaraq "Torpaqları tamamilə azad etməyimiz mümkün ikən, niyə dayandıq?" sualını verə bilər. Ancaq burda hesablanması vacib olan bir neçə nüans var.

Rusiya fərqindədir ki, Türkiyəsiz Azərbaycan torpaqlarında ona xoş sıfet göstərən olmayıcaq. Rusiya yaxşı bilir ki, Qafqazın çevrələrində yer alanlarla buraları paylaşmaq onun üçün sondur. Bu səbəbdən Tərkibiyə ilə paylaşmaq daha ağıllı görsənir.

Rusiya onu da bilir ki, Zəngəzur sovet dövründə Ermenistana, sadəcə olaraq, hədiyyə edilib və fərqində-

Sevil Nuriyeva İsmayılov
"Star" qəzeti,
Türkiyə

bağda aldığı zərbələrə görə beynəlxalq hüquqa söykənərək, beynəlxalq məhkəmələrə müraciət edəcək. Bu, çox ciddi maddi tezminatın yer aldığı böyük zərərdir. Bütün bunlar barədə müzakirələrimiz olacaq və Azərbaycan həmin təzminat qarşılında Zəngəzur problemini qabarda biləcək.

Sual olunur ki, bəs, Laçın dəhlizini nəzarət kimin elində olacaq?

Türkiyə masada olduğunu müddət-cə, bütün şahmat gedişlərinə və qu-rulan planlara rəğmən, vəziyyət Azərbaycan və Türkiyənin lehina çevriləmidir. İndiki şərtlər bunu diqtə edir.

Çin Xalq Respublikasının kuruluşu Mao Tszedunla ABŞ strateji və diplomatı Kissincerin 1970-ci ilin evvəllerində bir neçə önemli görüşləri olmuşdu. Yeri gəlmışken, Kissincer



Rusiya üçün gözənlənməz Şuşa zəfəri

Moskvanın tələskən siyasəti Türkiyəni sürətlə Cənubi Qafqaza çəkir



dir ki, güzəstə getməsə, qarşılıq ala bilməyəcək.

Türkiyə ilə Azərbaycanı qurudan birləşdirən yol xəttini daha sonra müzakirə edəcəyik. Azərbaycan Ermenistan tərəfindən 30 ilə yaxın Qara-

ABŞ-Çin münasibətlərini normallaşdırın önemli şəxsdir. Mao Tszedun, bu görüşmələrdən birində Kissincəre "Günlük hesablamaları bir tərəfə qo-yaq, siz bizim müttəfiqimizsiniz, gəlin, dərin mövzulardan söhbət açaq"

deye bildirmişdi. Kissincer də Mao Tszeduna "Tamam, ancaq mənə sizin 1789-cu ilde baş vermiş Fransa inqilabı barədə fikirləriniz maraqlıdır" deye öz marağından bəhs etdi. Kissincer də Mao Tszeduna "Tamam, ancaq mənə sizin 1789-cu ilde baş vermiş Fransa inqilabı barədə fikirləriniz maraqlıdır" deye öz marağından bəhs etdi. Kissincer də Mao Tszeduna "Tamam, ancaq mənə sizin 1789-cu ilde baş vermiş Fransa inqilabı barədə fikirləriniz maraqlıdır" deye öz marağından bəhs etdi.

mişdi: "Hələlik, bu tarixi hadisəye fikir bildirmək çox tezdir".

Görünən odur ki, 1970-ci illərdə belə, 1789-cu ilde dönyanın gedisiatını dəyişdirən bir inqilab üçün "buna fikir bildirmək hələlik çox tezdir" ifadəsi işlədirilir, bu, uzunmüddətli və davamlı bir siyasetin mövcudluğunun isbatıdır. Yəni indi içində yer almış tarixi hadisələrə tələskik şəkildə rəy bildirməyə çalışmamalıq. Qarabağın işğaldan azad edilməsi, ilahi ədalətin bir tezahürüdür.

Bu ədalətin bərpa edilməsində böyük qəhrəmanlıqlar, igidişkər gəstərmis, adı bilinən və bilinməyən bütün qəhrəmanlarınzı, eyni zamanda Türkiyə və Azərbaycan dövlətlərinin orduları, kaşfiyyat, diplomatik və təhlükəsizlik qüvvələrini təmsil edən hər bir nəfərin dözümlü duruşunu, milli şurru zirvədə olan milləti və əlbəttə, Prezident Rəcəp Tayyib Ərdoğan və İlham Əliyevi milli yaddaş heç bir zaman unutmayacaq.